



PEUGEOT 508-in radikal və cəsarətli dizaynını qiymətləndirin.

Möhtəşəm sürücülük təcrübəsindən və qabaqcıl texnoloji yeniliklərdən həzz alın.

Seçim gücü öhdəliyimizlə, kombinə edilmiş sürmədə 54 km-ə qədər WLTP (ümumdünya harmonikləşdirilmiş yüngül vasitə sınaq proseduru) və şəhərdaxili sürmədə 65 km-ə qədər məsafəyə malik, səmərəli ICE və ya plug-in hibrid mühərriklə təchiz edilmiş PEUGEOT 508-i seçin.

- 03** DİZAYN
- 08** İNTERYER
- 13** TEXNOLOGİYA
- 16** MÜHƏRRİKLƏR
- 19** FƏRDİLƏŞDİRMƏ

RADIKAL SEDAN





RADİKAL SEDAN

Aşağı, dinamik forması, aqressiv ön hissəsi və polad, əzələli üslubu ilə PEUGEOT 508 Fastback yeni idman və zəriflik dövrünü müjdələyir.

Onun heykəltəraşlıq xətləri, parlaq qara haşiyələnmiş yeni tünd xrom damalı barmaqlığı və yüngül işarəsi onun parlaq, cəsarətli və innovativ ruhunu vurğulayır.

(1) Eskiz.

(1) Davamlı olaraq tavan xəttini çəkməyə meyilli bədən növü.
(2) Tam GT və GT pack.



İŞIĞI GÖRÜN


Gecə-gündüz təhlükəsizlik və təkmilləşdirilmiş vizual rahatlıq üçün markanın səciyyəvi yüngül işarəsi öz-özünü tənzimləyən funksiyalı Full LED faralar, ön LED göstəriciləri və statik döngə funksiyalarından ibarətdir.

(1) Versiyadan asılı olaraq standart və ya seçim kimi mövcuddur.

KÜTLƏDƏN FƏQLƏNMƏK

Arxa işıq işarəsi iki tam LED 3D üç pəncəli işığın ətrafında cəmləşir ki, onlar da qapıları bağlayan və açan zaman işıqlanır. Işıqların intensivliyi avtomatik olaraq işıq şəraitinə uyğunlaşır və görmə qabiliyyətini artırır.

- (1) Versiyadan asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil.
(2) Bu funksiya yoldakı digər sürücüləri narahat etməmək üçün faraların gücünü avtomobilin yükünə uyğun olaraq avtomatik tənzimləyir.





DÜNYAYA AÇIQ

Ətrafınızdakı mənzərələrin gözəlliyinin fərqiə varın. Panoramik açılan şüşə tavan arxadakı sənişinlər də daxil olmaqla bütün sənişinlərə mənzərənin unikal geniş bucaqlı görünüşünü təqdim edir.



HƏR DETALDA MÜKƏMMƏLLİK

Çərçivəsiz qapıların zərifliyi müstəsna PEUGEOT 508 fastback-in saf üslub xətlərini mükəmməl şəkildə müşayiət edir. Dzayn komandası güzəştə getmədən estetika və keyfiyyət təqdim etmək üçün bütün təcrübəsindən istifadə etmişdir. Böyük bir iş prosesi hissələrə bölündü, uyğunlaşmağa və bitirməyə hazırlandı, son nəticədə, hər bir detalın özünəməxsus mükəmməllik toxunuşu qazanıldı.

1) Modeldən asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil.



MÜXTƏLİF NİŞANLAR

Salonun arxa və yan tərəflərindəki xüsusi dikroik HİBRİD nişanları onun plug-in hibrid dünyasının bir hissəsi olduğunu göstərir. Məhdud dövriyyə zonalarına daxil olmağı asanlaşdırmaq üçün, salon elektrik rejimində olduqda, ön şüşənin yuxarı hissəsində kənardan görünən mavi rəngli LED yanır.

1) Baqajın həcmi döşəmənin üzərindədir



HYBRID

PEUGEOT i-COCKPIT®





MİSİLSİZ PEUGEOT I-COCKPIT®

PEUGEOT i-Cockpit®-də idarəetmə elementlərini nəzarətinizə götürün və yığcam sūkan, konfigurasiya edilə bilən rəqəmsal alətlər paneli və 10" HD sensor ekran ilə çevik və uzaqqörən sürücülük təcrübəsi əldə edin. PEUGEOT 508 PLUG-İN HİBRİD-in alətlər paneli və sensor ekranı enerji axını, sürmə rejimi, elektrik diapazonu, yanacaq diapazonu və gücölçən kimi məlumatları göstərməyə imkan verən xüsusi bir dünya təklif edir.

(1) Versiyadan asılı olaraq standart, istəyə bağlı və ya mövcud deyil.

(2) Elektrik, hibrid, rahatlıq (avadanlığa görə) və ya idman.

(3) Oturma qolundan arxaya doğru sadə hərəkətlə əyləc pedalına basmadan "Əyləc" funksiyasını işə salmaq avtomobilin sürətini azaltmağa imkan verir. O, həmçinin mühərrik əyləci kimi akkumulyatoru doldurur.



PLUG-IN HİBRİD KAINATI

10 düymlük HD sensor ekran sizə batareyanın doldurulmasını planlaşdırmağa, tamamilə yeni PEUGEOT 508 PLUGİN HİBRİD-in parametrik funksiyalarına və sürücülük məlumatlarına daxil olmağa imkan verir:

- Hibrid sistem işlək şəraitdə ikən görünən enerji axınları
- Yanacaq və elektrik istehlakı statistikasi
- Elektrik rejimində şarj nöqtələrinin və qalan səviyyənin müəyyənləşdirilməsi
- Batareya parametrlərinin quraşdırılması
- "e-Save" funksiyasının aktivləşdirilməsi

(1) Standart.

(2) Naviqasiya vasitəsi ilə

DÜNYAYA BAĞLI QALIN

Mirror Screen funksiyasından istifadə edərək, 10 düymlük HD sensor ekranda tətbiqlərinizi istifadə edin.

Smartfonunuzu mərkəzi konsolda simsiz doldurun.

TomTom® xidmətlərindən istifadə edərək, real vaxt rejimində trafik və risk sahələri, həmçinin PEUGEOT 508 PLUG-IN HYBRID ilə uyumlu doldurma nöqtələrinin müəyyən edilməsi də daxil olmaqla, səs tanıma ilə təchiz edilmiş naviqasiya ilə tam rahatlıqla səyahət edin.

(1) Modellərdən asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil. (2) Standart olaraq güzgü ekranı sensor ekranda smartfon proqramlarını dublikatlaşdırmağa imkan verir. Güzgü ekranı funksiyası mobil və internet şəbəkəyə malik olmaq şərtlə müvafiq olaraq Android Auto (Android ilə işləyən smartfonlar üçün), Apple CarPlayTM vasitəsilə (iOS ilə işləyən smartfonlar üçün) və ya hətta 2022-ci ilin may ayına qədər MirrorLink® texnologiyası (Androi-də uyğun gələn MirrorLink® i dəstəkləyən smartfonlar üçün) vasitəsilə işləyir. Yalnız bu üç sertifikatlaşdırılmış proqram situasiyaya əsasən stasionar halda və maşın sürərkən işləyəcək. Avtomobili idarə edərkən, müvafiq proqramların müəyyən funksiyaları bloklanacaq. Smartfonunuzda pulsuz əldə oluna bilən bəzi tətbiqlər üçün Android Auto, Apple CarPlayTM və ya MirrorLink® sertifikatlı ekvivalent proqrama ödənişli abunəlik tələb olunur. Ölkənizin PEUGEOT saytıdan ətraflı məlumat ala bilərsiniz. (3) Modeldən asılı olaraq istəyə əsasən və ya mövcud deyil - IQ standartına uyğun cihazlar üçün simsiz şarj olunur. (4) TomTom® xidmətləri bütün əsas idarəetmə hadisələrinin real vaxt rejimində göstərilməsinə imkan verir: canlı tıxac hərəkəti, yanacaq doldurma məntəqələri, avtomobil dayanacaqları, hava proqnozu, yerli ərazidə axtarış və TomTom xidmətləri tərəfindən təhlükəli zonalar (ölkə qanunvericiliyindən asılı olaraq). Bütün bu xidmətlərə abunəlik 3 il müddətində qüvvədə qalır və sonra onlayn uzadıla və ya yenilənə bilər (ödənişli).





SƏSİN AYDINLIĞI

FOCAL®(1) premium Hi-Fi sistemi ən müasir səsə qulaq asmaq istəyənlər üçün aydın və təfərrüatlı səs bərpasını təqdim edir. 10 səsgücləndirici ilə təchiz edilmiş və ən yaxşı akustik texnologiyalara malik PEUGEOT 508 SW universalı borda Hi-Fi təcrübəsinin hüdudlarını daha da genişləndirir.

(1)Modeldən asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil.

OTURACAQLARIN ERQONOMİKASI

İstənilən vəziyyətdə böyük rahatlığı təmin etmək üçün break PEUGEOT 508 SW həm erqonomikanı, həm də tənzimləmə diapazonunu özündə birləşdirən AGR(1) sertifikatlı sürücü və sərnəşin oturacaqlarını təklif edir(2). Optimal rahatlıq üçün elektrik tənzimlənməli və yaddaşlı 8 kiçik cibin aktivləşdirilməsilə, qızdırılan və masajlı(3) oturacaqları seçin.

(1) Aktion Gesunder Rücken (German Back Health Label)
Modeldən asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil.
(2) Oturacaq uzunluğu və əyilməsi, hətta bel hissənin tənzimlənməsi.
(3) Modeldən asılı olaraq standart və ya mövcud deyil.

MÜASİR VƏ ZƏRİF

Müasir və zərif kainatda yerinizi alın. Nəcib və köhnəlməyən materiallarla bəzədilmiş PEUGEOT 508 SW universalının interyeri öz sinfinin ən yaxşı dekorasiya və üzlüklərlə bəzədilib.



TƏRTƏMİZ SƏS ÜÇÜN FOCAL® Hi-Fi

Aparıcı səs keyfiyyətindən zövq alın .

On dinamikli premium Hi-Fi FOCAL® sistemi* və ən yaxşı akustika texnologiyaları ilə təchiz edilmiş PEUGEOT 508 avtomobildaxili Hi-Fi təcrübəsinin sərhədlərini daha da genişləndirir.

KEYFİYYƏTLİ OTURMA RAHATLIĞI

Optimal komfort üçün PEUGEOT 508 erqonomika və oturmaq tənzimləmə dərəcəsi üçün AGR sertifikatına malik keyfiyyətli sürücü və sənişin oturmaqları ilə təchiz edilmişdir. Optimal rahatlıq üçün elektrik tənzimlənməsi, isitmə, çox nöqtəli masaj sistemi və sürücü oturmağının yaddaşı.

(1) Baqajın həcmi = damın altında 530 litr və arxa oturmaqlar qatlanmış halda 1780 litrə qədər.
(2) Versiyadan asılı olaraq standart və ya istəkdən asılı olaraq.
(3) Versiyadan asılı olaraq standart, istəydən asılı olaraq və ya mövcud deyil.
(4) Açırsız giriş və işə salma



TEKNOLOGIYA




GECƏ GÖRÜŞÜ

Gecələr və ya az görünmə şəraitində Night Vision infraqırmızı kamera sistemi optimallaşdırılmış sürücülük təhlükəsizliyi üçün PEUGEOT 508-in qarşısına çıxma biləcək piyadaların və ya heyvanların mövcudluğunu aşkar edir.

Sizin görmə sahənizdə rəqəmsal alətlər panelində xəbərdarlıq səsi ilə birlikdə şəkil də göstərilir.

(1) Gecə görmə. Modeldən asılı olaraq istəyə əsasən və ya mövcud deyil.




YARI-AVTONOM SÜRÜŞ

Drive Assist Plus Pack ilə PEUGEOT 508-i yarı-avtonom şəkildə idarə edin.

Zolaqda yerləşdirmə yardımçısı ilə birlikdə dayan və keç funksiyası ilə adaptiv kruiz kontrol sistemindən istifadə edərək, avtomobilinizin sürəti avtomatik olaraq qarşıdakı avtomobilin sürətinə uyğunlaşır və PEUGEOT 508-i sürücünün seçdiyi mövqedə saxlayır.

1) Modeldən asılı olaraq standart, istəyə əsasən və ya mövcud deyil.





SÜRMƏ MƏSAFƏNİZİ OPTİMALLAŞDIRIN

Səyahətinizə və ya seçimlərinizə uyğun sürmə rejimlərini seçməklə PEUGEOT 508 PLUG-IN HİBRİD-in batareyasının ömrünü qoruyun:

- Elektrik: 135 km/saata qədər tam elektrikle
- Hibrid: bu enerji mənbələrindən istifadəni optimallaşdırmaq məqsədilə elektrikdən daxili yanmaya keçir.
- Rahatlıq: hibrid rejimini və idarə olunma rahatlığını birləşdirir.
- İdman: maksimum performans üçün elektrik və daxili yanma mühərriklərinin bütün gücündən istifadə edir.

(1) Elektrik rejimi avtomobil işə salındıqda defolt olaraq aktivləşdirilmiş rejimdir.

(2) Yalnız idarə olunan amortizasiya ilə (AMVAR) - standart, istəyə əsasən və ya modeldən asılı olaraq mövcud deyil.

TAM PARK YARDIMÇISI

Asanlıqla park etmək üçün FULL PARK ASSIST texnologiyası paralel parkinq üçün tam avtomatik manevr yardımı təklif edir. Sürücü ötürmə çubuğundakı funksiyanı işə salır və sürücü sükan çarxına və ya pedallara toxunmadan sistem lazımi yeri aşkar edir və maşını saxlamaq üçün lazım olduqda sürətləndirir və əyləcə basır.



SEÇİM AZADLIĞI

*





ŞARJ EDİLƏ BİLƏN HYBRİD MÜHƏRRİKLƏR

Ani sürətlənmə, səssiz idarəetmə və vibrasiya təklif edən elektrik rejimində sürməyin misilsiz həzzini yaşayın. Maksimum 165 kVt/225 at gücündə dartma qüvvəsinə malik PEUGEOT 508 SW PLUG-IN HYBRID-in plug-in hibrid texnologiyası elektriklişdirilmiş e-EAT8 avtomatik sürət qutusunda PureTech benzin mühərrikini (132 kVt/180 at gücündə)⁽¹⁾ və elektrik mühərrikini (80 kVt/110 at gücündə) birləşdirir. Arxa oturacaqların altına quraşdırılmış, yaşam keyfiyyətinə və baqajın həcminə heç bir təsir göstərməyən akkumulyator⁽²⁾ qarışıq sürmədə ⁽³⁾ 52 km WLTP-ə qədər və şəhərdə ⁽³⁾ 64 km-ə qədər batareya sərfiyyatına imkan verir.

(1) 30 və 36 (qr/km) arasında qarışıq CO2 emissiyaları, 1,3 və 1,6 (l/100 km) arasında qarışıq istifadə.

Homoloqasiya dəyərləri WLTP qarışıq dövrünə uyğun olaraq müəyyən edilir, bunun əsasında yeni avtomobillər 1 sentyabr 2018-ci ildən homoloqasiya edilir, 2 yanvar 2022-ci il tarixindən yenilənir. Verilən dəyərlər yalnız müqayisə üçündür. Yanacaq sərfiyyatı və CO₂ emissiya dəyərləri istifadə tərzindən və müxtəlif amillərdən asılı olaraq dəyişə bilər, məsələn: seçimlər, ətraf mühitin temperaturu, sürmə tərz, sürət, ümumi çəki, müəyyən avadanlıqların istifadəsi (kondisioner, isitmə, radio, naviqasiya, işıqlar və s.), təkərlərin növü, yolun vəziyyəti, xarici iqlim şəraiti və s.

(2) 11,8 kVt/saat gücü. Akkumulyatora 8 il və ya yük həcmnin 70%-i üçün 160.000 km zəmanət verilir.

(3) PEUGEOT 508 SW PLUG-IN HYBRID-in homoloqasiyanın bitişindən və avadanlığın səviyyəsindən asılı olaraq elektrik rejimində batareyaya qənaətin WLTP sertifikatı: qarışıq sürmədə 48 km ilə 52 km arasında (WLTP-də qarışıq dövr) və şəhər nəqliyyatında 59 km ilə 64 km arasında (WLTP-də şəhər dövrü). Avtomobillərin 1 sentyabr 2018-ci il tarixindən homoloqasiya edildiyi WLTP dövrünə uyğun olaraq dəyərlər 2 yanvar 2022-ci il tarixinə yenilənir. Bu dəyərlər müqayisə məqsədləri üçün verilmişdir. Vacibdir: faktiki batareya qənaəti avtomobilin istifadə şərtlərindən (sürücülük tərz, sürət, ümumi çəki və s.), müəyyən avadanlıqların istifadəsindən (kondisioner, istilik və s.), təkərlərin növündən, yolun vəziyyətindən, hava şəraitindən və s. asılı olaraq çox dəyişə bilər.

XÜSUSİ XİDMƏTLƏR

PEUGEOT 508 SW PLUG-IN HYBRID avtomobilinizin səyahətini və idarəsini asanlaşdırmaq üçün xüsusi olaraq hazırlanmış bütün xidmətləri kəşf edin:

- PEUGEOT Easy-Charge vasitəsi ilə, evdə və ya ofisdə avtomobilinizi asanlıqla şarj edin. O, Avropada 220.000-dən çox ictimai terminaldan ibarət şəbəkəyə asan giriş üçün Free2Move tətbiqi ilə dəstəklənir.
- PEUGEOT Easy-Care sizə xidmət və yardım müqavilələri təqdim edir. O, həmçinin təkrar satış zamanı faydalı ola biləcək akkumulyator tutumunun sertifikatını əldə etməyə də imkan verir.
- Avtomobilinizin şarj olunmasını və ya termal kondisionerini uzaqdan idarə etməyə imkan verən ödənişsiz MyPeugeot® tətbiqi ilə rahatlıqla səyahət edin.



YARI-AVTONOM SÜRÜŞ

Drive Assist Plus Pack ilə PEUGEOT 508-i yarı-avtonom şəkildə idarə edin. Zolaqda yerləşdirmə yardımçısı ilə birlikdə dayan və keç funksiyası ilə adaptiv kruiz kontrol sistemindən istifadə edərək, avtomobilinizin sürəti avtomatik olaraq qarşıdakı avtomobilin sürətinə uyğunlaşır və PEUGEOT 508-i sürücünün seçdiyi mövqedə saxlayır.

(1) WLTP dəyərləri: qarışıq dövrdə yanacaq sərfi 6,0-dan 6,4-ə qədər (l/100 km) - CO₂ emissiyaları (qarışıq) WLTP: 134-dən 145-ə (qr/km) qədər.

(2) WLTP dəyərləri: qarışıq dövrdə yanacaq sərfi 4,7-dən 5,1-ə qədər (l/100 km) - CO₂ emissiyaları (qarışıq) WLTP: 123-dən 133-ə (qr/km) qədər.


1 sentyabr 2018-ci il tarixindən homologasiya edildiyi WLTP dövrünə uyğun olaraq dəyərlər 2 yanvar 2022-ci il tarixinə yenilənir. Verilən dəyərlər yalnız müqayisə üçündür. Yanacaq sərfiyyatı və CO₂ emissiya dəyərləri istifadə tərzindən və müxtəlif amillərdən asılı olaraq dəyişə bilər, məsələn: seçimlər, ətraf mühitin temperaturu, sürmə tərz, sürət, ümumi çəki, müəyyən avadanlıqların istifadəsi (kondisioner, isitmə, radio, naviqasiya, işıqlar və s.), təkarların növü, yolun vəziyyəti, xarici iqlim şəraiti və s.

Ferdileşdirme






1




2




3



4



5



6



7



8


TƏQDİMAT

Peugeot 508 SW-ni tamamilə sizin rifahınıza həsr olunmuş şəxsi yaşayış sahəsinə çevirmək üçün zərif və köhnəlməyən materiallardan hazırlanmış dekorasiya və üzlükləri⁽¹⁾ seçin. Əyləşin, qapını bağlayın və dincəlin.

(1) Modeldən asılı olaraq standart, istəkdən asılı olaraq və ya mövcud deyil.

Dəri və digər materiallar: dəri üzlüklərin təfərrüatları üçün satış nöqtələrində və ya ölkənizin PEUGEOT saytında mövcud texniki xüsusiyyətlərə baxın.

1. Romb şəkilli parça
2. İmila parça və TEP Mistral
3. Belomka Parça və TEP Mistral
4. Naxışlı dəri və TEP Mistral
5. Naxışlı dəri və TEP Guérande
6. Aikinit tikişli Sellier Mistral naxışlı dəri
7. Aikinite tikişli Red Sellier naxışlı dərisi
8. Alcantara® tikişli Aikinite & TEP Mistral





Tünd Göy (1)



Ağ Mirvari (2)



Eliksir Qırmızısı (2)



Açıq Boz (2)



Tünd Boz (2)



Qara Mirvari (2)

RƏNGİ SEÇİN

Break PEUGEOT 508 SW
tamamlamaq üçün mövcud 6 rəng
arasından öz rənginizi istəyinizə uyğun
seçin.

- (1) Standart
(2) İstəkdən asılı olaraq

SADƏCƏ PARILDAYIN

Alüminium təkər diskləri sayəsində PEUGEOT
508
SW-nin yüksək səviyyəli xarici görünüşü 6
fərdiləşdirilmiş model (1) arasından seçilir.

(1) Modeldən və mühərriklərdən asılı olaraq standart, istəyə əsasən
və ya mövcud deyil.



16 düymlük BANDON



16 düymlük CYPRESS



17 düymlük MERİON iki
rəng çalarlı parıldayan



18 düymlük HIRONE
iki rəng çalarlı
parıldayan laklı Tozlu
Boz (Grey dust)



18 düymlük SPERONE
iki rəng çalarlı parıldayan



19 düymlük
AVGUSTA iki rəng
çalarlı parıldayan laklı
Tozlu Boz (Grey
dust)



BAŞDAN SONADƏK SİZİNLƏ.

ŞƏBƏKƏ VƏ XİDMƏTLƏR

Peugeot seçmək: geniş xidmət şəbəkəsindən faydalanaraq, gözəl qarşılama, peşəkarlıq, aparat məhsuldarlığı və xidmət keyfiyyətinin sizi sevindirməsi deməkdir. Beləliklə, sizi dinləyən, ehtiyaclarınızı anlayan və effektiv cavab verən bir mütəxəssislə əlaqə saxladığınızdan əmin olacaqsınız. Uzunmüddətli bir əməkdaşlıq üçün daha yaxşı hansı inam göstəricisi ola bilər?

SİZİN RAHATLIĞINIZ ÜÇÜN

İSTEHSALÇININ ZƏMANƏTİ

Peugeot-da keyfiyyət həm də həyat tərzidir. Fransada, qərbi Avropa ölkələrində və Azərbaycanda (2), yeni avtomobiliniz istehsal xatərinə qarşı heç bir sürüş məhdudiyyəti olmadan 2 il müddətində ehtiyat hissələri və iş keyfiyyəti zəmanət altındadır. Boya istehsalçısının zəmanəti minik avtomobilləri üçün 3 ildir. İstehsalçının paslanmaya qarşı zəmanəti minik avtomobilləri üçün 12 ildir.

PEUGEOT XİDMƏT MÜQAVİLƏLƏRİ

Zəmanətin əhatə dairəsinin genişləndirilməsi, əl avə baxış and texniki baxış rahat sürücülük təcrübəsi üçün üç unikal və şəxsi formuldur. Problem yarandıqda yardımdan bərpaya, köhnəlmiş hissələrin dəyişdirilməsindən texniki xidmətə qədər avtomobilinizə müdaxilə səviyyəsini siz seçirsiniz və həmişə Peugeot keyfiyyət zəmanətindən faydalanırsınız. Azad dünyanın qapıları isə sözün əsl mənasında özünü açılır.

PEUGEOT SATIŞDAN SONRA XİDMƏT

Avtomobilinizə Peugeot şəbəkəsində texniki xidmət göstərilməsi Peugeot-da uyğun hissələrdən istifadə edərək keyfiyyətli xidmət göstərən peşəkarların zəmanətidir. Peugeot-un bütün seriyalarını tanıyan və daim ən son texnologiyalar üzrə təlim keçən ekspert mexanik, texnik və kuzov ustası dəstəyi verilir. İstehsalçı tərəfindən təsdiqlənmiş materiallar və alətlər, Peugeot zəmanəti bütün Peugeot şəbəkəsində bir illik ehtiyat hissələri və peşəkar ustalıq deməkdir. Hər bir avtomobil üçün İstehsalçının spesifikasiyasına, təmir prosesinə və Peugeot tərəfindən tənzimlənən standartlara uyğun ehtiyat hissələri seçimi ciddi şəkildə tətbiq edilir. Boya və digər seçimlər istehsalçının tövsiyələrinə uyğun olaraq, aşınmaya qarşı zəmanətin qorunması ilə təklif olunur.

ZÖVQÜNÜZ ÜÇÜN

PEUGEOT BUTİKİ

Avtomobiliniz üçün xüsusi olaraq hazırlanmış Peugeot orijinal aksesuarlarının və avadanlıqlarının zəngin çeşidi. Özünüza və ya yaxınlarınıza hədiyyə etmək üçün Peugeot imic məhsulları palıtrası üçün www.peugeot.az ünvanına da baxın.

PEUGEOT İNTERNET

Peugeot-nu onlayn kəşf edin, bizim ünvana klikləyin: www.peugeot.az

MÜŞTƏRİ MƏMNUNİYYƏTİNİN ÖLÇÜLMƏSİ

Peugeot Azərbaycan şirkəti avtomobilinizdə həyata keçirilən satış sonrası xidmətdən sonrakı günlərdə sizinlə əlaqə saxlaya bilər. Suallara cavab verməklə siz Peugeot xidmətinin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilərsiniz.

ƏTRAF MÜHİT ÜÇÜN

Peugeot şəbəkəsi aşağıdakı təcrübələr vasitəsilə gündəlik həyatda ətraf mühiti daha yaxşı qorumağa çalışır:

- Tullantıları növlərinə və təhlükə dərəcəsinə görə ayırır və toplanmasını təmin etməklə müvafiq emal bölmələrinə yönləndirir.

- Tullantıların ideal şəkildə istifadə edilməsini və ən yaxşı şəraitdə utilizasiyasını təmin etmək üçün administrasiya (6) tərəfindən müvafiq qaydada icazə verilmiş xidmət təminatçılarına toplama və emal xidmətləri göstərir.

- Ciddi təhlükəsizlik şərtlərinə riayət etməklə və ya əvəzinə ekoloji cəhətdən təmiz əvəzədarlardan istifadə etməklə kimyəvi məhsulların istifadəsi ilə bağlı riskləri nəzarət altında saxlayır.

- Sizə Peugeot standart ehtiyat hissələri(7) və ya texnika(8) çeşidli qulluq vasitələri kimi ətraf mühitin mühafizəsi həllərini təklif edir.